

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
NATIONAL ACADEMY OF SCIENCES OF AZERBAIJAN
НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА


2015

ХƏBƏRLƏR TRANSACTIONS ИЗВЕСТИЯ

HUMANİTAR EMLƏR
HUMANITIES
ГУМАНИТАРНЫЕ НАУКИ

Xüsusi buraxılış

Nº 1



BAKİ – «ELM» – 2013

ARXIV

ZÜMRÜD HEYDƏROVA

Nəsimi adına Dilçilik İnstitutu
xatira-melikova@rambler.ru

FİRİDUN BÖY KÖÇƏRLİ VƏ XX ƏSRİN ƏVVƏLLƏRİNĐƏ AZƏRBAYCAN UŞAQ ƏDƏBİYYATININ DİLİ

Açar sözlər: uşaq ədəbiyyatı, folklor, atalar sözü ve məsəllər, dil, bala, hədiyyə

Key words: children's literature, folklore, riddles, proverbs and sayings, language, baby and present

Ключевые слова: детская литература, фольклор, загадки, пословицы и поговорки, языки, подарок

Azərbaycanın görkəmli ədəbiyyatşunası alimi, tənqidçi və pedaqoq Firdun bəy Köçərli Azərbaycan ədəbiyyatşunaslığı, tənqidçi və estetik fikri tarixində şərəfli yerlərdən birini tutur. Qırx illik faaliyyətini doğma xalqının ictimai və mədəni təraqqisının həsr edən F.Köçərli məarifçilik əmənənlərinin feal təbliğatçısı və yorulmaz davamçısı olmuşdur.

F.Köçərlinin çoxəsrlı Azərbaycan ədəbi ərsinini toplayıb, elmi prinsip və ardıcılıqla öyrənərk öz tədqiqatının nəticələrini "Azərbaycan ədəbiyyatı" (2 cildlə) əsərini xalqın istifadəsində vermiş onun en böyük xidməti sayılır. Bu əsəri yazmaqla F.Köçərli müasir Azərbaycan ədəbiyyatı tarixçiliyi elminin əsasını qoymuş və beləliklə, gələcək tədqiqatçılar üçün geniş bir yol açılmışdır. [1, 4]

Xalqın inkişafında, onun ictimai və mədəni səviyyəsinin yüksəlməsində böyük xidmətləri olan F.Köçərli XX əsrin əvvəllerində ele ictimai və ədəbi hadisə olmamışdır ki, ona münasibətini bildirməsən. O, xalq

həyatı ilə yaxından tanış olmuş, onun arzu və düşüncələrini, istək və xeylərini dərindən duymuş, ömrənnü, edəbi faaliyyətini qabaqcıl ideyalarla, demokratik mətbuat və sonetlə bağlamışdır. [2, 16]

XIX əsrin sonu XX əsrin əvvəllerində bütün varlığı ilə doğma vətənə bağlı olub, xalqın təraqqisi və menəvi rifah üçün çalışan Azərbaycan ziyalılardan biri olan F.Köçərli pedagoji cəhətdən da çox hazırlıqlı, təcrübəli müəllim kimi tanınmışdır. Öz faaliyyəti həmisi başqalarına nümunə olmuş, başlıcası isə, odlu bir ürkələ işləmiş, təleyi üçün məsliyət daşıdığı sağırdırıları sənsiz bir məhabbatla sevinmişdir. Köçərli sözün həqiqi mənasında xalq müəllimi olmuş, bütün şüurları ömrünü Azərbaycan məarifi yolunda sərf etmişdir. [3, 47] Firdun bəy Köçərli öçərk-məqalələrində, müasirlərinə yazdığı məktublarında yazılış əsərləri milliyyət və tərbiyeviylək baxımdan yüksək qiymətləndirilmiş, onların sonetkarlıq keyfiyyatları haqqında öz mülahizələrini söylemişdir.

XX əsrin əvvəllerində Azərbaycan uşaq ədəbiyyatı haqqında Firdun bəy Köçərlinin mülahizələri daha çox diqqəti cəlb edir. Müasirlərindən-görkəmli yazıçı və pedaqoq Abdulla Şaiq yazdığı məktublar göstərir ki, Firdun bəy Köçərli uşaq əsərləri yazaq müəlliflərle sən əlaqə saxlaşmış, onların əsərlərinin çox hallarda ilk tənqidçisi olmuş, bu əsərlər haqqında olduqca obyektiv fikirlər söyləmişdir.

XX əsrin əvvəllerində görkəmli uşaq yazıçısı Abdulla Şaiq yazdığı məktublarında F.Köçərli yazıcının ədəbi yaradıcılığının bayenməkəla yanaşı, öz tövsiyələrini verərək göstərir ki, o, (A.Saiq) uşaqlar üçün yazdığı həkayələrindən ərab, şərsindən, dəha çox (Azərbaycan türk) xalqının gündəlik həyatında işlətdiyi sözlər (mədar evəzino ana, pədər evəzino ata və s.) üstünlük versin. Görkəmli ədəbiyyatşunası F.Köçərli Azərbaycan uşaq ədəbiyyatının bir sura məsələlərindən bəhs edən məqəd və ayrı-ayrı yazıçılara yazdığı məktublarında uşaq ədəbiyyatının ilk növbədə dilinin saflığına xüsusi diqqət tələb etmişdir. [4, 86]

O zaman mütərəqqi ziyalılar tərafundan rəqəbətlə qarşılanan "Ana dil" məqaləsində F.Köçərli yazardı: "Hər mülkin özüñəməxsus ana dili var ki, onun məxsuslu məhdidir. Ana dil mülkinin mənəvi diriliyidir, həyatının mayəsi monzilikləsindədir... Her kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini da sevir".

Ana dilinin saflığını həm tarixi dəllillər, həm də müasir həyatı misallarla müdafiə edən tənqidçi qəlem dostlarının, yazıçılara, müəllimlərə çoxlu məktublar yazar, onları əsərlərində ərab və fars ibarələrindən uzaqlaşmağı məsləhət görürdü.

Görkəmli məarif xadımı F.Köçərli məktəblərde ana dilinin təlimi üçün məhz ana dilinə zəngin mənbələrdən qidalanın dolğun məzmunlu, formaca maraqlı dörslik və programları tərtibinə ciddi əhəmiyyət verirdi. Dörsliklərə yanaşı, xalqın geleceyi olan minlərlə balaların istifadə edəcəyi qıraq kitablarına daha tələbkar münasibətdə idi.

F.Köçərlinin dörsliklərə tələbkar olduğunu A.Şaiqin "Gülzər" kitabı haqqında onun müəllifinə yazdığı məktubdan aydın görmək olar. "Təlim

ve tədrisə layiq çoxlu materialı ehətə edən" bu dərsliyi Köçərli şagirdlər üçün ən yararlı və münasib qiraət kitabı hesab edirdi. Həm də dərslik yazmağın çox mühüm və çatın iş olduğunu göstərərək, müəlliflədən belə hallarda "artıq ettiyatlı və diqqətlə" olmağı tələb edirdi. [5, 413]

Köçərli A.Şaiq yazdıqı başqa bir məktubunda göstərirdi ki, uşaqlar üçün yazılın nağıl və hekayeler no qədər asan və sadə olsa, no qədər açıq dildə yazılısa və uşaqların fəhmino yaxın olsa, bir o qədər yaxşı "meyvələr" gətirə bilər. [5, 403]

XX əsrin əvvəllerində uşaq ədəbiyyatının zənginləşməsinə və yayılmasına görkəmli ədəbiyyatçısına Firdus bay Köçərlinin xüsusi xidmetləri olmuşdur. O, gənc nəslini düzgün təbiyə etmek, onda votenə, xalqa, ana dili-nə mahbəbat duyuları oyatmam üçün uşaqları hələ kiçik yaşlarında şifahi ədəbiyyat nümunələri ilə tanış etməyi ilkin təbiyə üsullarından biri hesab edirdi. Təsadüfi deyil ki, o, çap etdirdiyi şifahi xalq ədəbiyyatı nümunələri kitabına bu baxımdan çox menələn olan "Balalara hədiyyə" adı vermişdir.

F.Köçərli şifahi xalq ədəbiyyatının en yaşlı nümunələrinən toplanıb hazırlanmış "Balalara hədiyyə" adlı dörsə vasitəni yeni pedaqoqiya principlər əsasında tərtib etmişdir. Kitab ziyanlılar tərəfindən rəğbətə və eləmetdər hadisə kimi qarşılıqlı, əsər haqqında dövrün mətbuatında qiyamılı fikirlər söylenilmişdir. O cümləden A.Şaiq da "Dilimiz və ədəbiyyatımız" adlı möqaləsində F.Köçərlinin bu xeyrixâş işini alqışlamışdır. [6, 123]

F.Köçərlinin uşaqlar üçün nəşr etdirdiyi bu qiyamılı kitab dil etibarı ile çox şəhər və məzmununa görə mərkəzəbyən uşaqların təbiyəsi üçün çox əhəmiyyətli və yararlı bir əsər olmuşdur. "Balalara hədiyyə" uzun müddət məktəblərdə ana dili dörsleri üzrə bir qiraət kitabı kimi istifadə olunmuş, eyni zamanda şagirdlərin sinifdən kənar mütaliəsinə xeyli kömək etmişdir. [7, 193]

F.Köçərlinin "Balalara hədiyyə" kitabında öz əksini tapan Azərbaycan xalq ədəbiyyatının rəngarəng nümunələri - nağıllar, neğmələr, oyun qaydaları, düzgülər, sayacı sözləri, məsəllər, tapmacalar və yanılmacalar XX əsrin əvvəllerindən xalqın, kiçik oxucunun fikrini aydınlaşdırmasına, həyat və mösiət haqqında təsəvvürünün daha da genişlənməsinə və zənginləşməsinə şərait yaratmışdır. Bunları oxumaqla balaca oxucu həyat və mösiət haqqında da-ha ətraflı məlumat toplaya bilir, onların anlaysıcları haqqında olan xeyalları sanki qanad açıb uçur, genişlənir və danışq məharəti dahi da gözöləşir.

Uşaq şeirlərinin əsas xüsusiyyəti olan yığcamlıq, oynaqlıq, axıcılıq və ən başlıcası məntiqlik öz mənbəyini xalq ədəbiyyatı nümunələrinəndən alır. "Balalara hədiyyə" kitabında verilən düzgülər bu mənada xüsusi şəraitlidir:

Gün, qız, qız, qız,
Kəhər an! min qız!
Oğlun qayadan uçdu,
Qızın təndirə düşdü,

*Keçəl qızı qoy evda,
Suçlu qızı götür. qix. [8, 30]*

*Üstdüm ha iştidüm,
Dağdan alma daşdım.
Ahmacığını aldılar,
Mənə zülüm verdilər. [8, 12]*

*Ay aferin, gül oğlun,
Gül oğlum, sümübtıl oğlum.
Oğlum, oğlum, naz oğlum,
Dörsindən qalmaz oğlum. [8, 73]*

Nümunələrdəki ahəngdarlıq bu uşaq şeirlərin - düzgülərin illərlə uşaqların yaddaşlarında qalmamasına səbəb olan amillərdən biridir. Bu düzgülərlərə sadəcə ahang deyil, rəmzi və xoç acıhi xüsusi rol oynayır.

Azərbaycan xalqının lirik ədəbiyyatı tarix etibarəti çox mövcudur. Şifahi xalq poçiyasına daxil olan uşaq folkloru - xalqın bu müdrik pedagoqikası yarandığı gündən gənc neslin təbiyəsinə xidmət göstərmişdir. [9, 68] Bu mənədən F.Köçərlinin "Balalara hədiyyə" əsəri maraqlı mənbə kimi diqqəti cəlb edir. Uşaq folkloruna daxil olan xalq şeirinin bir neçə janrı laylalar, düzgülər, yanılmacalar və xalq tapmacalarının uşaqların mösiəti ilə bağlı olan hissəsi kitabda daha çox əksini tapiro.

"Balalara hədiyyə" kitabında verilən yanılmacalar mözəmənə və yaradılıma məqsədində gələr diqqəti cəlb edir. Yanılmacalar kiçik yaşlı uşaqların töhfəfünən deqiqləşdirilmək, nitqini cilalamaq və inkişaf etdirmək üçün əsas vasitə kimi xüsusi əhəmiyyət kasb edir:

*Bazarда nə ucuz?
Mis ucuz, künçlü ucuz, duz ucuz.
Ay qılqırıq qırqovul, gəl bu kolu gir.
qırqovul, qırqovul.
Kəkklik, kəpanak, gəlin gedək, kol dibinə
gəlin galibidir.*

Getdim gördüm bir dərədə iki kar, kor, kürkü yirtiq kirpi var. Diş kar, kor, kürkü yirtiq kirpi erkək kar, kor, kürkü yirtiq kirpiñin kürküñi yamamaqdansa, erkək kar, kor kürkü yirtiq kirpi diş kar, kor, kürkü yirtiq kirpiñin kürküñi yamayırlar. [8, 53]

Əslində yanılmacalarda səslerin düzülmə dili dolaşdırıcı və onu ifadə etdən çəsdirdə bilər. Kiçik oxucu işe yanılmacı söylərənən çalışır ki, səslerin yeri deyışik düşməsin, onların sırası pozulmasın, cünki səra pozulanda sözün ifadə etdiyi məna da deyışə bilər. Buna görə də kiçik oxucu yanılmacalar oxuyarkən diqqətini toplamağa çalışır.

Uşaqın belə diqqətçilə olması onun zehrinin və nitqinin inkişafına yaxından kömək edir. Eyni zamanda yanılmacılardakı səslerin ardıcılığı

həm poetik ahəng, həm də ritm yaradır. Yuxarıda göstərilən yanılıtmada k və y səsləri sözlərin əvvəlində qəribə bir ahəngle alliterasiya yaradır. [9, 68]

Kalqın uzun əsrlər boyu qazandığı heyət təcrübəsinin ümumiləşdirilmiş noticəsi kimi yaranan atalar sözləri və məsəllərə "Balalara hədiyyə" kitabında geniş yer verilmişdir.

*Əldən qulan əlli il qalar
Hurdy aşdır, ordu bısdır.
Yaxşı gündə yad qonşu, yuman gündə vay qardaş.
Tülkü tülükiyə buyurur, tilikü də quyriğuna.
Duğ duğ ilə qovuşmaz, adum adum ilə qovuşar.
Yeyərsən qaz atını, görərsən ləzzətinini.
Oğul xirdəsi, noğul xirdəsi.*

Nümunələrdə işlənən atalar sözlərinin komponentlərinindəki daxili qafiyə və ahəngdarlıq onun emosional təsirini artırır, balaca oxucunun kamilleşməsində mühüm rol oynayır.

Kitabda verilən atalar sözlərinin əksəriyyəti hər mətnin məzmununa uyğun seçilmişdir. Bunlar oxunacaq mətnin mənasını və təbiyəvi məhiyyətini tamamlamaya kömək edir. Atalar sözləri və məsəllər uşaqlara heyatla, möisətə, insanların və heyvanların xasiyyətləri ilə bağlı hikmətli fikirler aşılayır, bütük verir. Atalar sözlərinin çoxu aləqorik səciyyə daşıyır və hər biri bir aləqoriyaya bərabərdir. [10, 117]

*İt-it ilə dalaşdı, yolçunun işi avandı dişidü.
İt hürər, karvan keçər.
Xoruz olınası sahər açılmaz?
Siçan görəndə paləngə oxşayan pişik pələng görəndə siçana döñər.
Qoyunu qurdı tapşırmazählər.
Keçi can huynuda, qəssəb piy quygışında.
Dəva oy奴yanda, qar yağar.
Ayi meşədən kisiib, meşənin xəbəri yoxdur.*

Burada heyəti hadisələr təbiətə, heyvanlara köçürülməklə verilir və uşaqlar belə cümlələri asanlıqla qarvayırlar.

Atalar sözlərində uşaqların təbiyəsi, heyata hazırlanması məsələləri əsas məqsəd kimi unudulmur. Əşəqlər atalar sözlərində onları maraqlandıran saysız-hesablı sualların düzgün cavablarını tapırlar. [11, 60]

Uşaqların təfəkkürünün və şüurlarının inkişafında tapmacalar xüsusi rol oynayır. Tapmacaların məzmununun sual xarakterli olması, mővzusuna görə uşaq ruhuna yaxınlığı, həm də onun məqsədi olması onu uşaqlar üçün daha maraqlı edir.

*Çağurdım bərkədən,
Səs verdi kənddən,
Havalur, ha havalur,
Çöldə doşşan balular.*

Ağzı sümükədən,
Suçqullu ətdən (Xoruz).

Dırnağından su içər
Dimdiyindən balalar! (Taxıl).

Dəryada bir gül bitib, adı yox,
Şirintlikdən yemək olmaz, dadi yox (Yeni doğulmuş uşaq).

*Mən gedirəm belasına,
Qaragözün məhləsinə,
Quşlarda hansı qısqıdır,
Süd verir balasına? (Yarusa). [8, 72]*

Göründüyü kimi, F.Köçərlinin "Balalara hədiyyə" kitabından götürülen bu tapmacalarda əsas əlamətlər sadalırmış, adı isə gizlin saxlanılır. Uşaq düşünür, fikirləşir. Əlamətlər uyğun axtarılan oşyanı müyyənleşdirir.

*Kökliyin qan ayağı,
Qan əli, qan ayağı
Aşıq bir şey görürəndür,
Üç başı on ayağı (Inək, onu sağan və buzov).*

Və yaxud: İki tülübü balası, üç anası, dörd atası neçə eylər hamısı? İlk baxışda, uşaq çəsədra bilən üç, dörd miqdər sayları əsasında sıra sayıları - üçüncü, dördüncü mənasında işlənmişdir. Uşaq düşündürmək məqsədilə miqdər sayı kimi verilmişdir. Uşaq düşündürdən sonra müyyən edə bilir ki, hamısı birlikdə dörd rəqəmənən cavab verir, yəni 2 bala - 3 anası, yəni üçüncü anası, 4 atası, yəni dördüncü atası, hamısı birlikdədir 4. Belə tapmacalar həm də uşaqın beynində riyazi düşüncə tərzinin ilk işartələrini inkisif etdirir.

Bu halda uşaq düşünür ki, hansı hallarda üç baş, on ayaq ola bilər. Nəhayət müyyən edir ki, inək, onun buzovu və sağıncının birlikdə üç başı və onlarının ayaqlarının sayı ondur.

Tapmacalar şeir kimi asanlıqla yadda qalır, bu isə uşaqların beynində ədəbi dil sintaksisinin sxemləri kimi daşlaşır və onları ədəbi dənişəgə həzırlayır. [10, 117]

Bu mənədə kitabda verilmiş nəşr əsərləri - kiçik nağıllar, həkayələr xüsusi maraqlıdır. Bu nağıllarda başlangıç hissələr xüsusi tələfuzlular ilə uşaqların nitqini sanki tənzimləyir, onları ahəngdar edir: biri varmış, biri yoxmuş, Allahdan başqa heç kəs yoxmuş. Birçə keçi varmış, bu keçinin de üçə balası. Bu keçi hər gün gedib məşədə və çöldə oturmış. Balalaları da qapıları bağlayıb evdə oturarmış, keçi olaqdan qayıdanda qapılarını dalanından çağırılmış... [8, 41]

Nağılda hadisələr beləcə, rəvən ahənglə söylənir, uşaqlar həm psixoloji, həm də zehni baxımdan məlumatlarırlar. Bunun səbəbi isə nağıldan xalq dili sintaksi qanunlarının gözənlənilməsi, qrammatik formalının

mühafizə olunmasıdır. Belə halda kiçik oxucu nağılı tez qarvayıv və onu aşanlıqla yaddaşında saxlaya bilir.

F.Köçərli xalq arasında işlənən kiçik uşaq hekayelerinin dilində canlı dil anənələrinə qorumaq və uşaqlarda aydın təsəvvür yaratmaq üçün tez-tez dialoqlarda təqliidi sözlərdən istifadə edir və bununla da hekayenin tez qarvırılmasını təmin etmiş olur. Bu mənada "Xoruz və padşah" hekayə-nağılı səciyyəvidir:

... Xoruz başlıdı oxumağa:

- Quqquluqu! Birçə şahi tapmışam!
- Quqquluqu! Məşəd mənə möhtac imiş! [8, 6]

Nağılı olan uşaq marağını artırmaq üçün xalq dilində olan tekrarı olğunu kimi hekayenin diline gətirir: "Pispisa xanım və Siçan bəy" (onun başqa adı "Dozanhurdı Düzəxtun və Siçan Solub bəy"dir) nağılındı Pispisa xanımın hər an tekrar ediydi "Əre gedirəm, are gedirəm, or olmasa gora gedirəm! Qarışqı tipli mürəkkəb cümle olmasına baxmayaraq, nağılı boyu onun tekrar edilməsi uşaqların nağılı tez mənimseməsinə kömək edir. Həmin nağılda dialoqların sənsuz tekrarı uşaqları yormur, əksinə onların nağıla olan marağını daha da artır:

Bir odunçu galib keçəndə Pispisa xanımı dedi:

- Mənə gelərsəm?

Pispisa xanım dedi:

- Məni döyəndə ne ilə döyərsən?

Odunçu dedi:

- Balta ilə vuraram eziłersən!

Pispisa xanım dedi:

- Yeri, yeri, mən sənin tayın deyiləm... [8, 55]

Bələliklə, bütün nağılı belə, uşaqlarda yeni maraq yaradacaq dialoqlar əsasında başa çatır.

F.Köçərlinin "Balalara hədiyyə" kitabı XX əsrin əvvellərində uşaq maraflının inkişaf edib təkmilləşməsində müümən əhəmiyyət kəsb edən maraqlı bir ana dili mənəbəyidir və bu əsər XX əsrin əvvellərində Azərbaycan uşaq ədəbiyyatının inkişafında, uşaqların təlim-tərbiyəsində böyük rol oynamışdır.

ƏDƏBİYYAT

1. Köçərli F. Azərbaycan ədəbiyyatı. 2 cild, I c., Bakı, 2005.
2. Bəktəsi İ. Firidun bəy Köçərli demokratik mətbuat uğrunda // Elmi əsərlər. ADU. Dil və ədəbiyyat. 1968, № 5.
3. Nəbiyev B. Firidun bəy Köçərli. Bakı, 1963.
4. Namazov Q. Azərbaycan Uşaq ədəbiyyatı. Bakı, 1984.
5. Şaiq A. Əsərləri. V c., Bakı, 1978.
6. Şaiq A. Əsərləri. IV c., Bakı, 1977.
7. Abdullayev A. Azərbaycan dilinin tədrisi tarixindən. Bakı, 1966.

8. Köçərli F. Balalara hədiyyə. Bakı, 1967.

9. Xəlil Z. Uşaq folkloru və uşaq şeiri. İbtidai məktəb və məktəbəqədar təbiyyə. Bakı, 1971, № 5.

10. Hacıyev T. Azərbaycan ədəbi dili tarixi. II hissə, Bakı, 1987.

11. Məmmədov M., Babayev Y., Cədavod T. Pedaqoji mühit və uşaq ədəbiyyatı. Bakı, 1992.

Zumrud Heydarova

FIRIDUN BEY KOCHARLI AND THE LANGUAGE OF AZERBAIJAN CHILDREN'S LITERATURE OF THE BEGINNING OF THE XX CENTURY

Summary

In the article have been underlined a special services of Firidun bey Kocharli in the development of Azerbaijan's children's literature in the beginning of the XX century, his constant intercourse with authors who wrote children's creative works. Here also have been pointed out that he was the first critic of these works and his book "balaşalar şəhidi" ("Present to babies") had a great importance in the development of Azerbaijani children's literature and also in teaching and education of children it was a source of a perfect native language.

Зюмруд Гейдарова

Ф.КОЧАРЛИ И ЯЗЫК АЗЕРБАЙДЖАНСКОЙ ДЕТСКОЙ ЛИТЕРАТУРЫ В НАЧАЛЕ ХХ ВЕКА

Резюме

В статье раскрываются особые заслуги Ф.Кочарли в развитии азербайджанской детской литературы в начале XX века, отмечается пощережка им связей с авторами детских произведений и критическая оценка их творчества, а также рассматривается значение книги "Balalara hədiyyə" ("Подарок детям") современного источника родного языка – в развитии азербайджанской детской литературы, в обучении и воспитании детей.